

Bir qədər də getdilər. Qarşılara əyər-əskiyi olmayan bir düzəngah çıxdı. Xan ürəyində fikirləşdi ki, bura əsgərlərimin və süvarilərimin məşqi üçün əla yerdir. Sonalar bura "Cıdır düzü" adlandırılacaqdır.

Həsiyə. Qazan xan hüsləki clixanı (1295-1304) (hökmdarı) Arqun xanın oğludur. 1295-ci ildə Qarabağda clixan seçilmişdir. Hüsləkler içində İslami qobul edən ilk hökmədar olur. Müsəlman olduqdan sonra Mahmud Qazan xan adını özüne götürür. Qazan xan həm də bir ucu şorqda, bir ucu qərbədə dayanan böyük dövlətdə islahatçı hökmədar kimi tanınır. Belə ki, o clixan seçildikdən sonra torpaq, vergi, möhkəmə, rabi, pul islahatları apardı.

Ponaholi xan onun cavabından momnun qaldı. Daha bir sual verdi:

- Nəsroddin kişi, şəhəri tikidik, alınmaz qalaya çevirdik. "Şusa" sözü də xoşuma gəldi, lap adını da qoyduq "Şusa". Bos birdən yağı şəhəri mühasirəyə aldı. Düşəmono qoşıl zorba vurmaq, yaxud əhalini tohlükəsiz yero çıxartmaq üçün yuxarıdan aşağıya lağım atmaq mümkündürmü?

Coban mölik Yeqanı baxdı:

- Qoy bu suala mölik cavab versin. Mən biləm, o bura neçə dəfə gəlib, qadır qurub, özü ilə oxuyanlar götür. Ordan da düşüblər işa bulağında kef möclisi açıblar.

Cobanın onun haqqında otralı bilgi versəsi Mölik Yeqanın özünü də təcəübündərdi. Xalqın gözü, doğrudan da, tərəzidir. Hər şeyi görür, eşidir və ölçür. Elə fikirləş-fikirləşəcək də cavab verdi:

- Nəsroddin kişi düz deyir, xan həzrətləri! Bu yerlərdə bir neçə dəfə olmuşam. Bir dəfə də o yuxarıda yerləri sənə tosvir etmişəm. Buralarda ceyran, maral dırnaq salar. Bu qayalıda lağım atmaq mümkün deyil. Bu bir torəfdən yaxşıdır, digər torəfdən heç de yaxşı deyil.

Xan maraqla moliyo baxdı:

- No yaxşıdır? - deyə soruşdu. Bilirdi ki, Yeqan bir şeyi deyirsin, deməli, yüz dəfə ölcür, bir dəfə biçir. - No pisdir?

Mölik Yeqan işa ilə qayalqları göstərib cavab verdi:

- Yaxşı odur ki, xan həzrətləri, düşmən Şuşanı - onun dilindən istəmədən tikiləcək şəhərin adı çıxdı - mühasirəyə alsa, lağım atıb qalanın bünəvrosunu barıtla partlada, odla yandırıbilməyəcək. Deməli, oğr qaldada ərzəğimiz, suymuz bol olacaqsə düşmən bundan sarsılıqcaq, mühasirə uzandıqca onların əsgərləri ruhdan düşəcək. Sonra da çökilib gedəcəklər. Pis odur ki, bizim özümüz də düşmən gedənə qədər heç hara çıxa bilməyəcəyik. Düşmənə no qoşıl hücum edə biləcəyik, no də əhalinin köçürülməsi olacaq. Vəziyyət bax belədir.

Xan çobana baxdı:

- Bundan çıxış yolu varmı? - Ümidsiz sual verdi. Molivin dediyi ağlına batmışdı. Oğr uzun müddət mühəsirədə qalsalar, olular bir yero çatmayıacaq, no də qoşıl hücumları edə biləcəklər.

Onu bu ümidsizlikdən çoban çıxardı:

- Özünü daşa-daşa vurma, qurban olduğunu! Hər dərindən bir dormanı var. Dəmir nəməndən, insan qomdən çürüyür.

Ponaholi xanın gözələrini işa bil işi gəldi. Baxdı ki, bu çoban onun bilmədiyi şeyləri bilir. Odur ki, səsində nikbinlik verdi:

- Bəs monim dediyim nodır? Bilirsin, alich qurdur məşədən çıxarar. - Coban razılıq əlaməti olaraq başını yeldi. - Alich olarsa, qorxaqlıq yayılır. Bir qorxaq da ordunun düzənnəni pozar. Nəsroddin kişi, alich sən nəsibilirsin?

- İla, bilirəm...

Onun sözünü itlorin hürəşmosi kosdi. Xocalı torəfdən bir bələk atlı golirdi.

Coban yənə itloru topındı:

- O, kiriyan, bir görkəm kim golib, niyo golib? Dönbə xana baxdı. - Deyəson, golonlar sonlikdər, qurban oldudum!

Doğrudan da, golonlar xanın əsgərlərini idi, qabaqda da kiçik oğlu Mehrali.

İtlor do sakitləşib yerlərini çökildilər, amma gözələrini golonlordan ayırmadılar.

Ətilər onlara çatan kimi atlardan düşüb səra düzdülər. Mehrali işo töloşk xana yaxınlaşdı:

- Şükür Allah'a ki, sizi tapdıq, xan, - dedi, - şəhər tezən Şəhbulaqda soni görməyəndən ağılmış min fikir gəldi. Nökərdən soruşruq ki, xan hara getdi? Deyir, bilmirəm. Mölik Yeqanı oyinlərini döyişib yola çıxdı. Bir bələk əsgəri də Bayat qalasına göndərdim. - Çevrilər əsgərlərden birini çağırı. - Murad.

Bu, çobanın oğlu Murad idid. Murad göründü ki, atası da burdadır. Onlara yaxınlaşanda xanın zəhmindən hamı ilə, hətta atası ilə quru salamlaşdı.

- Salamuəlcüküm! Boli, boy.

Xan boylu-buxunlu Muradı bir qədər süzdü. Ürəyində "yaxşıdır" - dedi. Əmr etsem, qurdun da üstünləri tullanar. Onun quru salamı də xoşuna gəldi. Uzun müddətdər atasını görmədiyinə baxmayaq üstünləri yürüüb heç qucaqlamadı da. Məndən ayıb etdi. Əsgəri möhər bələ yetişdirmək lazımdır. Amma xan danişmadı, oğlu oğor onu çağırıbsa, deməli, hansısa təşriqçi verəcək. Mehrali işa Muradın çobanın oğlu olmasına bilmirdi. Hökmüli səsli əmr verdi:

- Atını min, Bayat qalasına torəf çap. Həziquluya söyle ki, daha rahatsız olmasınlar, xan burdadır. - Atasından soruşdu. - Qalaya bir ismərin varmı, xan? Deyirom, gedirə, əmrin varsa onu da qatdırınsın. Oğlunun diri-başlılıqdan, dərhal düzgün qorar vermesindən momnun qaldı.

- Yox, - dedi, - ismərimi, əmrimi dünən göndərdim. Gedə bilərsən, Murad.

Murad gözünün ucu ilə atasına baxdı. Atası yüngüləcə başını tərəpməkələk kifayətləndi. O, "baş üstü" deyib mürəkkəb oldu, atına çatan kimi ayağını üzongiyə qoymadan hoppanbə yəhərin üstündə oturdu. Üzongının sol hissəsinə özüne torəf çökib çökəsinin dabanı ilə atı mahmuzladı.

- Ho, uç görüm, - deyə qışqırı.

At yerindən götürdüldü. Muradın ata oturması, at sürməsi xanın xoşuna gəldi, hər adam atın üstündə bələ düz oturmur. Nədənə, onu bayonəmişdi.

Bölkə atasının bələ müdrik dənəsiyinə gərə, həlo bilmirdi. Onu fikirdən oğlu ayrırdı:

- Buralarda xeyir olsun, xan?
- Xeyirdir, Mehrali boy, xeyirdir. - Güllümşorok çobanı göstərdi. - Nəsroddin kişi işa yeni paytaxtimizin məskənini müzakiro edir.

Mehrali bayaqdan onların yanında əzəmətli duran çobanı başdan-ayağa süzdü, nədənə, sıfatında inamsızlıq göründü. Fikirləşdi ki, ay ata, no vaxtından kasib-kusub sono yeni məskən göstərən olub? Amma fikirləşdiyi dilinə götürmodı. Əvvəzində başqa söz dedi:

- No yeni məskən, bos bunu biz niyo bilmirik? Deyirom, bələyümü də götürüb düşərdim dağlara, daşlara. Yeddi gün keçmədi, sono on yaxşı xoborları götiyordim. Sonra da gedib birləşdə bir neçə məskənə baxarıq.

Xan oğlunun çobana inamsız baxdığını sezmişdi, deyəson, bunu çobanın özü də hiss etdi. Odur ki, ona yaxınlaşış olını ciyinino qoydu.

- Elə biza Nəsroddin kişi kimi müdrik adamlar lazımdır. Bilişənmi, bunun sinəsi no qodor kolamlarla doludur? Öyron, Mehralı boy, öyron. Nə təhər deyiblər: "Qazanda no varsa yeyilər gedər, sinədə no varsa üstüno gələr". Sonə ona gərə demədik ki, sonin osas işin Şəhbulaq qalasının sordarlığını etməkdir. Paytaxt şəcmək işa xana aiddir. Çobanın işa ayağının patavalı olmasına baxma, yeni məskən salmaq üçün o qodor lazımi məlumatlar verdi ki, mən mölik Yeqanla bundan yalnız momnun qaldıq.

Mehralı başa düşdü ki, atası həm onu fikirlərini oxuyur, həm də ona irad tutur. Sohvini düzəltmək üçün dilləndi:

- Olbotto, xanimız bilən məsləhətdir. O, no əmr edərsə, boynumuzun borcudur ki, onu müzakirəsinə yeri yicirək.

Ponaholi xan onun bu cavabından razı qaldı. Sevindi ki, oğlu Mehralıya düzgün tölim-torbiyo verib. Eyhamları, atmacaları yərindəcə başa düşür. Odur ki, daha dörənə getmədi. Çobanın bayaqki söhbəti qayıdı:

- Nəsroddin kişi, dedin ki, bunun da bir oncamı var, yəni şəhərin mühəsirəsi haqqında söhbətiməz qaydırıram. Bunun çıxış yolu var mı?

Bayaqdan bütün olanları seyr edən çoban birə kolmən ağızından söz çıxartmamışdı. Hətta oğlu Muradı da göründə az qalmışdı. Uzun müddətdər atasını görmədiyinə baxmayaq üstünləri atılbəyənən bəs, nisqilini söndürsün. Etmedi. Xanın yanında ədəb vo orkaniyi göstərdi. Hətta Mehralinin da ona inamsız baxmasını hiss etdi. Susmağa üstünlük verdi. O, na işsə düşündü, sonra xana cavab verdi.

- Cıxış yolu var, qurban olduğum! Olbotto, var. Nəcə deyirələr, məsləhətdən atılan daş uzaq gedər. Ponaholi xan başa düşdü ki, çoban Mehralinin ona inamsız baxmasını hiss edib, bəlkə də, ürəyində küsüb. Onun könlünlü alımaq istədi:

- Nəsroddin kişi, mix da əyiləndə onu dözdərlər. Bələ şeyləri çox da ürəyinə salma. Cıxış yoluñun var olmasına dədin, moni sevindirdin. De görünü çıxış yolu hardadır?

Onların üstürtülü söhbətlərindən no Mehrali, no də mölik Yeqan bir şey başa düşmədi. Mədəm-mədəm hər iki sinənin no demək istədiklərini anlaşağa çəhlərdilər, amma sımsıçaq üstünlük verdilər. Çobanın başa düşdü ki, xan məsəllərə oğluna nəsihət verdiyini izah edirdi. O da çox dörənə getmədi. Düşündü ki, bu yolu xana necə göstərim? Başqaları bilsə, insançı süd omib, yağı golib buraları mühəsirəyə alsa sərrəcələr. Sırrı bir, ya bir neçə nəsər bilər. Sırrı hamı biləcək, dəbu sirr deyil. Düşünüb-dəşindiqdən sonra dilləndi:

- Ağız torba deyil ki, büssəsən, qurban olduğum! Son belə cylo, atlalarını götür qalxin yuxarı. Oraları bir-bir gözün, götür-qoy edin. Mon də özümü dəbənbasına sizo çatdırıcam.

Xan başa düşdü ki, çoban hamının yanında bu sırrı açmaq istəmir. Ürəyində ona "afərin" dedi. Dorhal əmr verdi:

- Daha vaxt itirməyək. Atlanın, yuxarı qalxırıq.

Nəsroddin kişi bilirdi ki, atlalar yoxsunluqda dağlarda qalxaçalar. Cığırda işo yuxarı yuxarı dərələrənən qalxaçalar.

Yoxsunluqda qalxaçalar Yeqan və xan atlalarını bərəbər sürür, onlardan arxada Mehrali, lap axırdı işo süvarilər golirdi. Yuxarı qalxa-

dıqca uzaqdan Daşaltı kəndi ovuc içində qalırdı. Ponaholi xan danişmındı. Otrafi diqqətli izloyirdi. Arxadəki dağlara, məşələrə baxır, hündürlükden uzaqları scyr edə bilirdi. Təbiət buranı sanki songor yaratmışdır. Bu onu çox momnun edirdi. Ürəyində işe salınacaq şəhərin küçələrini, tikilən evləri, məscidləri, imarətləri xoyalon tosovvrüna gotirirdi. Nəhayət, atlılar yoxsun qalxıb dayandılar. Onların qarşısında tosvir olunmayan bir gözəllilik, bir düzəngəhə açıldı. Həmi heyrotdu idi. Xan özü bu gözəlliliyin osirino əvvəlmişdi, deməyo söz tapmırı. Yazın ortası olmasında baxmayaq, buralar soyuq idi. O, dəha atla getmək istəmədi, fikirləşdi ki, bu yerləri qarış-qarış gözsün, hor daşı, hor kolu yaddaşında saxlasın, tikocoyi şəhərin hor addımla bələd olsun. Yaşı əllini keçməsinə baxmayaq, bəs, buranla qalxın. Yəni əllini keçməsinə baxmayaq, buranla qalxın. At himo bəndmiş kimi, sanki yero mixləndi. O, sağ ayağını üzongidən ayırb yero tullanı və iri addımlarla bəzəlli, düzəngəhə dəlaşmağa başladı. Süvarilər də atlarından düşüb xanın arxasında irollidilər. Bu düzəngəhə simaldı yerləşən Şuşa kəndinin yaylaq vo otlığı hesab olunurdu. Ponaholi xan, ağor burada şəhər salmaq fikriño düşərdi, deməli, kond ehliño yeni otlaq vo yaylaq yeri ayırmalı idi. Buraların sahibi o olduğu üçün, düşündürdü ki, bunun heç bir cətinliyi olmayaq.

Bir qədər də getdilər. Qarşılara əyər-əskiyi olmayan bir düzəngəhə çıxdı. Xan ürəyində fikirləşdi ki, bura əsgərlərimin və süvarilərimin məşqi üçün əla yerdir. Sonalar bura "Cıdır düzü" adlandırılacaqdır.

Onlar bir qədər də irolı getdilər. Sildirimi qayalaya çatanda gördülər ki, daşın üstündə aşağıda qoyub göldikləri çoban oturub. Xan əllini qaldırdı ki, dəha arxamca heç kim golməsin. Çobanın burada oturub onları gözəlməsi xanı çox toccəbləndirmişdi. Xan ona yaxınlaşdı. Çoban honitini hiss edən ki mi ayaqda durdu.

Ponaholi xan maraq dolu toccəbülo sərusdu:

- Nəsroddin kişi! Son bura biziñ qabaq neçə golib çıxdı, özü də piyadə?

Çoban onun toccəbülo atalar məsələli cavab verdi:

- Ayaq yerməsə ləpər düşməz, qurban olduğum! Bayaq sona dedim axı, çıxış yolu var. Bu yolu heç kim bilmir, dağəkçilərindən başqa. Onların da dili-agzı yox. - Amirənə dilləndi. - Gol arxamca, qurban olduğum! Bu sırrı yalnız bir neçə nəsər bilməlidir, yoxsa gölöcəkdo tikocoyin şəhər çox keçməz bərədar olur. Ilər ikisi dənətmiş metrələrənən başqa. Sal qayanın üstünləri çətib dəyərlər. Çoban aralıda aşağı düşən cığırı göstərdi, üzünü xana tutub dedi:

- Siz yoxuşa qalxanda, mən də bu cığırı bura goldım. Ona gərə sizdən tez çatdım. Xan əyiləşti, qarış-qarış gözləri qaralardı, az qaldı qayanın üstündən aşağı yuvarlansın, çənəyi başı gicollənmüşdi. Çoban vaxtında onun cıxışının otoyindən tutub geri çəkməsəydi, bəlkə də, ürəyində kəndi.

- Qurban olduğum, bir az ettiyati ol! Bura sonin üçün Şəhbulaq qalası deyil.

Bir qədər keçidən sonra xan özüno görüb dərəcətli baxdı və ondan sərusdu:

- Buralardan düşmək lazımdır?

- Həm də qalxmaq lazımdır, qurban olduğunu!

Xan başa düşdü ki, xan noyo cıyah edir. Cavabını verdi:

- Büyük oğlum Muraddan başqa heç kim bilmir.

Xan bu cavabdan razı qaldı.

- Belədirəsə, mən bu cığırın adına "Nəsroddin cığırı" deyəcəm. Sabah tezənənən asağıda gözələr. İstoyırom bura birləşdə qalxaq...
- bir ağac yeddi kilometr hesab olunurdu.